



■ Ceyhun Mirzeli

Yazıcı Firudun Ağayevin “İldirim dənizdə çaxır” romanının motivləri əsasında çəkilmiş “İşarəni dənizdə gözləyin” filmi bu il yüz illiyini qeyd etdiyimiz Azərbaycan cümhuriyyəti hökumətinin dağılması prosesini eks etdirən filmdir. 1986-cı ildə aktyor-rejissor Ceyhun Mirzəyevin çəkdiyi bu film günümüz baxımından da aktualdır.

Filmə ilk dəfə nə zaman baxdı-

lar ixtisar olunmuşdur. Onlardan biri “Van” gəmisinin qaçırılması hadisədir. Bolşeviklər Çingiz İldirimin dəstəyi ilə Ənzəliyə gedəcək gəmini Petrovska qaçırırlar. Burada həm dramatik, həm macəra janrının elementləri var. Həmçinin keşfiyyat işinin də müəyyən tərəfləri göstərilir. Lakin bu məqam filmdə cəmi bir dəfə qəzetsətan uşağın dilindən “Ənzəliyə gedən gəmini bolşeviklər qaçırlılar” xəbəriyle bildirilir. Həmçinin Tlexasın katibəsi Süleyhə xanımın özünü öldürməsi də bu qəbildəndir Ümmümiyyətlə Süleyhəylə Çingiz İldirimin münasibətləri hem romantik, həm də macəra xarakteri daşıyır.

Bunlara baxmayaraq film öz uğurunu əldə edən ekran əsərlərindən biri olmuşdu. Filmdə əsas problem müstəqil dövləti qorunmalı olan top çaxmaqlarının tapılması

dan sonra komandanı öldürmək üçün hazırlanan fayton Leylanın üzərindən keçərək onu həlak edir.

Leylanın dəfn səhnəsində komandanın baş nazirdən ingilis gəmisində axtarışa icazə ala bilir. Bu zaman Tlexasın buna etiraz etməsi fonunda baş nazirin “Ağalar, bu qəbiristanlıqdır, parlamentin icası deyil” deməsi həm özünün daxilə tükənməsinin, həm də cümhuriyyətin süqutunun ekran həllidir.

Bununla yanaşı, rejissor Ceyhun Mirzəyev bu filmde bundan önce tarixi-inqilabi filmlərdəki estetikadan yararlanmışdır. Belə ki, cümhuriyyət hökumətinin dəyirmi masa ətrafında müzakirəsi səhnələri Səməd Mərdanovun “Kəndlilər” filmində təsirlənmişdir. O filmdə də 23 aylıq hökumətin icası bu şəkildə göstərilmişdir. Daha bir məqam isə hökumətin təhvili ve-

İşarəni dənizdə gözləyin



ğımı xatırlamasam da filmdəki Baş nazir (Həsənağa Turabov) obrazı mənə o zaman zahiri baxımdan Məhəmməd Əmin Rəsulzadəni xatırlatmışdır.

Bu filmdə digər çəkilən o dövr-kü inqilabi filmlərdən fərqli ondadır ki, Cümhuriyyət hökuməti daha yaxşı şəkildə göstərilir. Bundan öncəki filmlərdə biz bu hökumətin adını eşitsək də, bu ekran əsərində özünün kabinetini, nazirlərini və üçrəngli bayraqını görürük. Qeyd etmək yerinə düşər ki bundan önce üçrəngli bayraq Nəriman Nərimanov haqqında çəkilən “Uluduzlar sönmür” (1971) və “Qatır Məmməd” (1974) filmində də göstərilmişdir.

Film Firudun Ağayevin romanı əsasında çəkilsə də, filmə əsər əsasında ciddi fərqlər mövcuddur. Bir qədər bu haqda. İstənilən romanda obrazlar çox olduğuna görə onun əsasında müəyyən obraz ixtisarları olur. “İldirim dənizdə çaxır” romanında real tarixi şəxsiyyətlər Nəsib bəy Yusifbəyli, Nəriman Nərimanov, Murad Gəray Tlexas kimi obrazlar var. Bununla yanaşı, daxili işlər naziri kimi təqdim edilən Sərgarbəyov obrazı isə tarixə əsaslanır. Bu obraz müəllif təxəyyülünün mehsuludur. Bildiyimiz kimi cümhuriyyətin son dövründə Daxili işlər naziri Mustafa bəy Vəkilov olmuşdur. Romanda film üçün maraqlı ola biləcək xeyli olay-

məsələsidir. Baş nazir hərbi dəniz komandanına respublikanın taleyi-nin bundan asılı olması mesajını verir. Komandanı zahiri canfəşanlıqla buna görə hətta ölümə gedəcəyini bildirməsi onun ikili oyunlara başlamasının startı olur. Lakin daxildə gizlədilən gizli məqsədlər filmin sonrakı epizodlarında açılır.

Gəmi çaxmaqlarının axtarışının nəticəsi onların ingilis gəmisində olmasını ortaya çıxarı. Bundan sonra filmin siyasi yükü daha da artmış olur. Komandan ingilis gəmisindəki zabitlə səhbət zamanı ona dövlət çevrilişi edəcəkləri ilə bağlı xəbəri çatdırması komandanın iki tərəfa məlumatı ötürməsinə səbəb olur. Komandan belə etməklə iki məqsəd güdür: həm Tlexası baş nazirin gözündən salmaq istəyir, həm də bolşevik çevrilişinə dəstəyini verir. Komandanla Tlexasın qarşısundurması isə romanda daha ciddi şəkildə işlənib. Təessüf ki, film bu məqamı yaxşı aça bilmir. Belə ki, komandan həm baş nazirə həm də bolşevik Həmid Sultanova bu məlumatı verir. O H.Sultanova dərzi yerində “İndi ingilis düymələri dəbdədi” xəberini çatdırması keşfiyyat dilində danışığın ifadəsidir.

İctimai proseslərin fonunda bir-birini sevən Leyla və Məzahir Şəfibəyov (Fəxrəddin Manafov) uğursuz talenin qurbanı olurlar. Məzahir Leyləni komandana qışqanır onların arasında dialoq-

rildiyi səhnəyle bağlıdır. Burada saat zəngləri sədasi altında hökumət üzvləri və müxtəlif antik heykəllər göstərilir. “Lenin oktyabrda” (1937) filmində də bu epizod var. Uşyançılar “Qiş sarayı”na daxil olanda döyüşlər heykəllerin qarşısında baş verir.

Filmdə günümüz baxımından baş nazir obrazı diqqətəçəkicidir. Ürəyi xəstə olan hökumət başçısının zəif iradəli şəkildə göstərilməsi təbii ki, dövrün konyukturasının uyğun idi. Lakin bildiyimiz kimi bu obraz Nəsib bəy Yusifbəylinin prototipidir. Onun tez-tez şeiriyyata dalması, isə müəyyən tarixi həqiqətlərə yaxındır. Gerçək də Nəsib bəy “Təslim” romanı və “Azərbaycan ədəbiyyatı tarixi” kitablarının müəllifi olub. Bununla yanaşı hökumət başçısının bu cür romantikaya qapılması dövlət çevrilişin nə üçün belə tez baş verməsini də aydınlaşdırır. Təbii ki, film həqiqəti kontekstində. Tarixi gerçəkliliklər isə bir qədər başqadır.

Daha bir maraqlı məqam isə 27 aprel gecəsi ingilis zabitinin bildirdiyi fikirlərle bağlıdır. Belə ki cənab Ro ingilis çevriliş planı baş tutmadıqda Tlexasa “Dövlətiniz suverenliyi daha özünüzdən asılıdır” mesajının verilməsi milli müstəqillik şüurunun oyanmasına xidmet edən fikirlərdir. “İşarəni dənizdə gözləyin” filmi bu mesajlar baxımından günümüz üçün önemli tarixi filmlərdəndir.